



BDU-nun Humanitar fakültələr üzrə ingilis dili kafedrasının baş müəllimi

İş telefonu: 012 539 05 45

İmeyl: konul.memmedova-bdu@mail.ru

QISA BİOQRAFİK MƏLUMAT

- ❖ 1975-ci il iyul ayının 16-da Bakı şəhərində anadan olub.
- ❖ 1982-1992-ci illərdə Şirvan (Əli Bayramlı) şəhəri 9 saylı orta məktəbdə təhsil alıb və orta məktəbi gümüş medalla bitirib.
- ❖ 1992-1997-ci illərdə Azərbaycan Dövlət Dillər İnstitutunun İngilis-fransız dilləri fakültəsində təhsil alıb.
- ❖ 2000-ci ildən Bakı Dövlət Universitetində çalışır.
- ❖ Subaydır.

ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

- ❖ 2017-ci ildən BDU-nun Ümumi dilçilik kafedrasının qiyabi doktorantıdır və “Deskriptiv dilçilikdə metod və modellər” mövzusunda dissertasiya üzərində araşdırma aparır.

ƏMƏK FƏALİYYƏTİ

- ❖ 1997-2006-cı illərdə “Respublika” qəzetində tərcüməçi-korrektor.
- ❖ 2000-2011-ci illərdə BDU-nun İngilis dili kafedrasında saathesabı müəllim.
- ❖ 2006-2010-cu illərdə Azərbaycan Beynəlxalq Universitetinin İngilis dili kafedrasında tam ştat ingilis dili müəllimi.
- ❖ 2010-2012-ci illərdə Bakı Slavyan Universitetinin Qərbi Avropa dilləri kafedrasında saathesabı ingilis dili müəllimi.
- ❖ 2012-2018-ci illərdə BDU-nun İngilis dili (humanitar fakültələr üzrə) kafedrasında 0.5 ştat ingilis dili müəllimi.
- ❖ 2018-ci ilin fevralından BDU-nun İngilis dili (humanitar fakültələr üzrə) kafedrasının baş müəllimi.

TƏDRİS ETDİYİ FƏNLƏR

- ❖ Ümumi ingilis dili
- ❖ ESP (ingilis dili xüsusi məqsədlər üçün)

TƏDQIQAT SAHƏSİ

- ❖ Deskriptiv dilçilikdə metod və modellər

İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNGLƏR

- ❖ 2013, American English Webinar Course 10,11
- ❖ 2014, American English Webinar Course 4,9
- ❖ 2015, American English Webinar Course 15
- ❖ 2018, BDU-nun Təkmilləşdirmə kursunda

ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ

Məqalələr

- ❖ 2003, Poçt qutusu hekayəsinin ingilis dilinə tərcüməsinin xüsusiyyətləri // AMEA-nın Əlyazmalar İnstitutu, Filologiya məsələləri № III Bakı, səh: 148-152
- ❖ 2012, Müasir ingilis ədəbiyyatşünaslığı və klassik Azərbaycan ədəbiyyatı // BDU, “Dil və ədəbiyyat” beynəlxalq elmi nəzəri jurnal 4 (84), Bakı səh:187-189
- ❖ 2013, S.S.Axundovun “Qonaqlıq” hekayəsinin ingilis dilinə tərcüməsində fərqli cəhətlər // BDU, “Dil və ədəbiyyat” beynəlxalq elmi nəzəri jurnal 4 (88), Bakı səh:158-159
- ❖ 2014, M.Ə.Sabirin “Tək səbir” satirasının ingilis dilinə tərcüməsi // BDU, “Dil və ədəbiyyat” beynəlxalq elmi nəzəri jurnal 4 (92), Bakı səh 332-333
- ❖ 2015, Salamın əhəmiyyəti // BDU, “Dil və ədəbiyyat” beynəlxalq elmi nəzəri jurnal 4 (96), Bakı səh:296-297S
- ❖ 2016, English literature // BDU “Dil və ədəbiyyat” beynəlxalq elmi nəzəri jurnal 4 (100), Bakı səh:300-305
- ❖ 2017, Deskriptiv dilçilik // “Dil və ədəbiyyat” beynəlxalq elmi nəzəri jurnal 4 (104), Bakı